

*Azər Rəjdin oğlu MUSAYEV  
Azərbaycan Dövlət İqtisad Universitetinin dissertanti*

## ELM-TƏHSİL VƏ BİZNES ƏLAQƏLƏRİNİN FORMALAŞMASI VƏ İNKİŞAFININ ELMI-NƏZƏRİ ASPEKTLƏRİ

### *Xülasə*

Məqala elm-təhsil və biznes əlaqələrinin formalaşması və inkişafının elmi-nəzəri aspektlərinə həsr olunub. Burada milli iqtisadiyyatın rəqabət qabiliyyəti və onun formalaşmasının ilkin şərtləri nəzərdən keçirilmiş, innovasiya fəaliyyəti və innovasiya iqtisadiyyatının formalaşması amilləri müəyyən edilmişdir. Məqalədə həmçinin Azərbaycanda ali təhsilin inkişafına innovativ yanaşmaların tətbiqi istiqamətləri araşdırılmış, tədrisin elmi əsası olaraq elmin əvəzsiz rolu əsaslandırılmışdır.

*Açar sözlər: elm, təhsil, biznes, milli iqtisadiyyat, innovasiya iqtisadiyyatı, innovativ universitet, klaster.*

### *Giriş*

Təkrar istehsal prosesinin dövriliyi şəraitində istehsal vasitələrinin dialektik olaraq daim təkmilləşdirilməsi, texnika və texnologiyadakı inqilabi çevrilişlər intellektual qarşılıqlı əlaqədəki dəyişiklikləri obyektiv şəkildə müəyyənmişdir. Elmi-texniki tərəqqi integrasiya proseslərinin gücləndirilməsinə təkcə ölkənin iqtisadi subyektlərinin istehsal kooperasiyası və ticarət-iqtisadi əməkdaşlığı kontekstində deyil, həm də elmi-təhsil mühitində, elmi-tədqiqat sahələrində integrasiya proseslərinin güclənməsinə kömək edir. Eyni zamanda, yeni elmi biliklərin işlənməsinin sürətlənməsi baş verir, ərazi və siyasi sərhədlərindən asılı olmayaraq innovativ cəhətdən aktiv və innovativ qəbuledici kadrların hazırlanması keyfiyyəti artır.

Birləşdirici prinsip “güclərin əlavə edilməsi”ndən, integrasiya prosesi iştirakçılarının iqtisadi potensialından çox deyil, yeni iş birliliyinin keyfiyyətdən irəli gələn sinerji effektinə görə açıq nəticə verir. Yeni təhsilin keyfiyyəti, əhəmiyyəti və dəyərindəki artımıla xarakterizə olunan oxşar effekt müstəqil iştirakçıları bir araya getirən hər hansı bir sistemdə baş verir, lakin effektin ölçüsü xeyli dərəcədə integrasiyanın səviyyəsi və forması ilə müəyyən edilir.

Bu baxımdan, ölkənin özünüreallaşdırma istəyi integrasiya layihələrindeki iştirakı ilə kifayət qədər uyğundur, çünki öz rəqabət üstünlükleri tərəfdəşlərin rəqabət üstünlükleri ilə tamamlana bilər və bununla da xarici bazarlarda mövqelərini gücləndirirlər. Eyni zamanda, həm müasir Azərbaycanın iqtisadiyyatı, həm də hədəflənmiş tənzimlənmənin hələ də bazarın özünütənzimləməsinin dən üstün olduğu digər ölkələr üçün integrasiya institutlarının keyfiyyəti həm milli, həm də regional (bələdiyyə) səviyyələrdə iqtisadi integrasiya potensialının effektiv tətbiqində həllədici əhəmiyyətə malikdir.

### **Milli iqtisadiyyatın rəqabət qabiliyyəti və onun formalaşmasının ilkin şərtləri**

Innovativ infrastrukturun yaradılması və inkişafi məsələlərinin birgə həlli, müasir şəraitdə müəyyən bir bölgə və ya ölkələrarası maneələr çərçivəsində məhdudlaşdırılmış bilməyən iqtisadi və sosial maraqlara əsaslanan sabit səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. Eyni zamanda, bölgələr arasında uzunmüddətli əməkdaşlıq üçün real zəmin formalaşır, “artım dirəkləri” və ərazilərin innovativ inkişafı üçün zəmin formalaşır.

Bələ ki, Y.Kormnovun hesablamalarına görə, Rusiya digər MDB ölkələri ilə əməkdaşlıq etmədən əvvəlki istehsal həcmərinin yalnız 67%-ni, Rusiyadan tədarük edilmədən Azərbaycan əvvəlki istehsal həcmərinin yalnız 15%-ni, Ukrayna - 30%, Qazaxıstan - 48%, Belarusiya - 16% yerinə yetirə bilir. İqtisadi əlaqələrin kəsilməsi MDB ölkələrində istehsalın təxminən 40-50% azalmasına səbəb olub [1, s. 33].

Azərbaycanın ayrı-ayrı bölgələrinin digər ölkələrlə integrasiya qarşılıqlı əlaqəsi müəyyən tarixi köklərə malik olmaqla milli rəqabət qabiliyyətinin möhkəmənləşdirilməsinə kömək edir.

Bazar mühitində sənayenin inkişafı zamanı elmi-texnoloji nailiyyətlərə - dünya əhəmiyyətli nou-huya əsaslanaraq yeni rəqabət şəraiti yaradılır. Ölkənin qlobal iqtisadi məkanda sabit mövqeyinin əsas mənbələri insan kapitalı, zəka və innovasiya yaratmaq qabiliyyətinin inkişafına əsaslanır. Müasir şəraitdə makro rəqabət qabiliyyətini təmin edərkən, ümumi əmək və kapital xərclərinin vahidinə düşən istehsal xərcləri, ölkədəki daxili vəziyyət, ictimai və siyasi qüvvələrin tarazlığı və s. kimi ənənəvi göstəricilərlə yanaşı, yeni texnologiyalara qoyulan investisiyaların həcmi, elm və peşə təhsili səviyyəsi kimi amillər də böyük rol oynayır. Bu sahələrdə ölkələrarası əməkdaşlıq əsasında, ilk növbədə, bitişik ərazilərin potensialı əsasında daha rasional şəkildə real tərəqqiyə nail olmaq mümkündür.

Milli rəqabət qabiliyyəti iqtisadi artım, məşgulluq səviyyəsi, vətəndaşların real gəlirləri və s. baxımından milli iqtisadiyyatın mövqeyini xarakterizə edən ən mürəkkəb və çoxşaxəli anlayışdır. Dünya rəqabətinin tanınmış amerikalı tədqiqatçısı M. Porterə görə, milli iqtisadiyyat səviyyəsinədəki rəqabət qabiliyyəti, ölkənin resurslarından səmərəli istifadə edilməsində, vətəndaşlara yüksək (yüksələn) həyat səviyyəsini təmin etməkdədir [2, s. 6].

Əslində, müasir alimlərin dedikləri bir-birinə bənzəyir: "Ölkənin həqiqi rəqabət qabiliyyəti iqtisadiyyatın milli sektorlarının sərbəst və ədalətli bazarı təmin etməsi, müzddlu əməyin real gəlirlərinin eyni vaxtda artması zamanı həm daxili, həm də xarici bazarların tələblərinə cavab verən mal və xidmətlər istehsal etmə qabiliyyətinin dərəcasıdır" [3, s. 58-61].

Həqiqətən də, milli iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin beynəlxalq rəqabətə açıq olan şirkətlərinin, sahələrinin və bölgələrinin əhalinin gəlirlərini və maaşlarını yüksək səviyyədə təmin etmək qabiliyyətidir. Belə ki, hər il hesabat dövrünün nəticələrinə əsasən Dünya İqtisadi Forumu nəzərə alınan bir çox komponenti əhatə edən Qlobal Rəqabətlilik İndeksinə (QRI) görə dünyanın müxtəlif ölkələrinin reytingini tərtib edir.

Son bir neçə ildə global rəqabətqabiliyyətlilik reytinginə liderlik edən ölkələrin ilk onluğuna ABŞ, İsvəçrə, Danimarka, İsvəç, Finlandiya, Sinqapur, Almaniya, Yaponiya və Hollandiya kimi demək olar ki dəyişməmiş ölkələr daxil edilmişdir.

Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytingində Azərbaycan 11 pilla irəliləyərək 58-ci yerdədir.

Ölkələrin rəqabətqabiliyyətlilik konsepsiyası bu cür üstünlükleri olmayan ölkələrə məhsul ixrac etmək və əksinə, bu üstünlüklerə sahib olan ölkələrdən məhsul idxlətəcək üçün beynəlxalq əmək bölgüsündə milli iqtisadiyyatların müəyyən üstünlüklerindən istifadə edilməsinə əsaslanır.

Eyni zamanda, ölkənin rəqabət qabiliyyəti üstünlükleri siyasi və hüquqi sistemin sabitliyi, adambaşına düşən ÜDM-in payı, aşağı inflasiya səviyyəsi, optimal ixrac, təbii ehtiyatların mövcudluğu, ölkənin əlverişli coğrafi mövqeyi, insan resurslarının yüksək səviyyəsi və rəqabətqabiliyyətliliyi ola bilər.

#### **Innovasiya fəaliyyəti və innovativ iqtisadiyyatın formalşılması amilləri**

Uzunmüddəli perspektivdə dünya iqtisadiyyatının innovativ inkişafını proqnozlaşdırıran elm adamları, 21-ci əsrin birinci yarısında beşinci texnologiyadan 6-ci texnoloji qaydaya keçid, bilik cəmiyyətinin formalşılması və post-sənaye texnoloji istehsal üsulu ilə əlaqəli elmi-texnoloji inqilabı öncədən görürər [4].

Bu vəziyyətdə iki inkişaf ssenarisi mümkündür: ətalət bazarı və innovativ irəliləyiş ssenarisi. Bu proseslərin qloballaşma, xüsusi coğrafi mövqeyə malik ölkələr və bölgələr tərəfindən fərqlənən vahid sosial-iqtisadi və ekoloji məkanın formalşılması kontekstində baş verəcəyi birmənalıdır. Bu şərtlər daxilində universitetlərdə elmi müəssisələr və istehsal ilə əməkdaşlıqda tədqiqatların inkişafı prioritet olaraq qəbul edilir.

Yüksək texnologiyalar sahəsindəki regional layihələr, tarixən integrasiya qarşılıqlı əlaqəsi qurmuş dəst ölkələrin, xüsusilə Rusiya və Azərbaycanın bitişik ərazilərinin layihələri də daxil olmaqla böyük əhəmiyyət kəsb edir.

Regional iqtisadiyyatın modernlaşdırılması fiziki, insan və sosial kapitalın üçlü ittifaqının olduğunu regional artım zonalarının yaradılması yolu ilə mümkündür.

Hər hansı təsərrüfat subyekti və ya fərdi yeni elmi işləmələr və innovasiyalar barədə lazımi məlumatları ehtiyac olduqda əldə edə bilirsə, onda bölgənin iqtisadiyyatı innovativdir; praktikada tələb olunan yeni elmi işləmələr üçün məlumat mənbələrinin yaradılmasını və lazımi şəraitin yaradılmasını təmin edən innovativ infrastruktur formalaşmış, istehsal və idarəetmənin bütün sahələrinin informasiyalasdırılması prosesləri mövcuddur; sosial strukturlar buna müvafiq dəyişdi; analayış tapılır və yeni ideyalar, biliklər, texniki və texnoloji nailiyyətlər tələb olunur; yüksək səviyyədə yenilikləri qəvrəyan və innovativ fəaliyyət göstərməyi bacaran kadr hazırlığı sistemi təşkil edilmişdir.

Fikrimizcə, innovasiya fəaliyyəti insanların elmi, istehsalat, texniki və texnoloji nailiyyətlərin praktikada tətbiq olunmasına yönəlmüş fəaliyyəti kimi başa düşülməlidir.

Fikrimizcə, innovasiya fəaliyyəti, elmi tədqiqatların nəticələrinə əsaslanan, əvvəllər mövcud olmayan məhsul və ya xidmətin ortaya çıxığı əsas etibarilə yeni avadanlıq, texnologiyalar, yeni bilik nümunələrinin yaradılmasını əhatə edən fəaliyyət növüdür.

Innovasiya fəaliyyətinin ayrılmaz xüsusiyyəti bazara yeni rəqabətli məhsulun daxil olması və nəticədə innovativ iqtisadiyyatın formalaşmasıdır.

Elmi baxımdan, innovativ iqtisadiyyat biliklərə, elmi-texniki sahədə yeni nailiyyətlərə və yüksək intellektual kapitala əsaslanan iqtisadiyyatdır. Bəzə elə gəlir ki, innovativ iqtisadiyyat iqtisadi siyasetlə müəyyənləşdirilir və hər biri dünya meyarlarına görə rəqabət səviyyəsinə çatmış yeddi əsas komponenti əhatə edir:

- ilk növbədə, bu təhsil və elmi əhatə edən yenilikçi potensialdır;
- yüksək zəka, bilik, yüksək əlverişliliklə insan kapitalı;
- müvafiq qanunvericilik bazasına malik institusional innovasiya sistemi;
- Innovasiya mərkəzləri, texnoparklar, texnopolislər, klasterlər, vençur biznesi və s. daxil olmaqla iqtisadi subyektlər arasında, innovativ infrastruktur və yüksək təşkilatlı qarşılıqlı fəaliyyət formaları; yenilikləri tətbiq edən, innovativ sənayə;
- innovativ kənd təsərrüfatı və aqrosənaye kompleksi;
- insan kapitalının fəaliyyəti üçün əlverişli mühit.

Eyni zamanda, müasir cəmiyyətdə innovativ iqtisadiyyatın əsas platforması obyektiv olaraq yalnız elm və təhsil deyil, həm də onların istehsal ilə ittifaqıdır.

Nəticədə iqtisadiyyatın və cəmiyyətin innovativ inkişaf strategiyasının həyata keçirilməsinin növbəti mərhələsi xarici dövlətin qonşu əraziləri ilə qarşılıqlı əlaqədə sərhədyarı bölgəyə münabəbatdə iqtisadi subyektlərlə integrasiya əlaqəsi və məkan integrasiyası əsasında təhsilin və elmin inkişafı üçün perspektivli istiqamətlərin axtarışıdır.

Müasir qlobal iqtisadiyyatda texnoloji innovasiyalar, iqtisadi artım tempini və dövlətin nisbi iqtisadi gücünün dinamikasını müəyyənləşdirən aparıcı istehsal gücünə çevirilir. Yalnız bir neçə az inkişaf etmiş ölkə, öz inkişaflarında M. Porter tərəfindən müəyyənləşdirilmiş "amil üstünlükleri" mərhələsində dayanaraq öz təbii sərvətlərini və ucuz işçi qüvvələrini istismar etməyə davam edirlər [5].

Iqtisadiyyatın modernlaşması şəraitində rəqabət qabiliyyətinin artım amillərini təsvir edən M. Porter, məlum olduğu kimi, rəqabətin qloballaşması şəraitində inkişaf edən iqtisadiyyatın beş hərəkətvericisini, mərhələlərinin sahəsindən və iş miqyasından asılı olmayaq müəyyənləşdirdi:

- yeni rəqiblərin meydana çıxmə təhlükəsi;
- mövcud rəqiblər arasındakı rəqabət;
- əvəzedici malların meydana çıxmə təhlükəsi;
- komplektləşdirici məmələt təchizatçılarının sövdələşmə gücü;
- alıcıların alış-veriş etmək qabiliyyəti.

Dominant istehsal amillərinə sahib olan iqtisadiyyatda rəqabət ucuz resurslardan (maddi, insan, təbii və s.) istifadə edilərkən istehsal xərclərinin azaldılmasına əsaslanır. Investisiyanın böyük rol

oynadığı iqtisadiyyatda rəqabəti yüksək texniki səmərəliliyi təmin edən və investisiya üstünlükklərinə sahib olanlar qazanır. İnnovasiya faktoru ilə idarə olunan iqtisadiyyatda rəqabət, nou-haunun istifadəsinə, istehsalçıya yenilik gətirmə riski üçün əlavə dəyər verən unikal məhsul və ya xidmətin yaradılmasına əsaslanır.

Bazar mühitində sənayenin inkişafı dövründə ümumi vektoru tanınmış müqayisəli milli üstünlüklərdən istifadədən elmi və texniki nailiyyətlərə, dünya əhəmiyyətli nou-haulara əsaslanan dinamik rəqabət üstünlüklerindən istifadəyə dəyişdirən yeni rəqabət şəraiti formalasılır. Ölkənin qlobal iqtisadi məkanda sabit mövqeyinin əsas mənbələri insan kapitalının inkişafı, zəka və innovasiyalar yaratmaq qabiliyyətinə əsaslanır.

Mütəxəssislər Qərb ölkələrinin liderliyinin təməlini yeni məhsullarda təcəssüm olunan intellektual kapitalı təşkil edən innovasiya yönümlü iqtisadiyyat yaratmaq üçün düşünülmüş strategiyanın nəticəsi olduğunu iddia edirlər. Amerika Birləşmiş Ştatlarında milli innovasiya sisteminin qurulmasının əsasını yeni başlayan yüksək texnoloji şirkətləri dəstekləmək üçün hökumət tərəfindən irəli sürürlən proqramlar təşkil etdi (təkcə 1995-ci ildə 28 dəstək proqramı vasitəsi ilə dövlət qurumları tərəfindən ayrılan maliyyə mənbələrinin həcmi 2,4 milyard dollar təşkil etdi; buradakı vençur fondları həmin il kiçik firmalara 3,9 milyard dollar sərmaya verdi) [6, s. 60-70].

Fransa, Almaniya, Yaponiyada elmi-texnoloji parkların, texnoparkların və innovasiya mərkəzlərinin təşkili və inkişaf üçün genişmiqyaslı proqramlar innovativ artım, elmtutumlu məhsulların mənimsənilməsi və istehsalı "nöqtə"si kimi həyata keçirildi. Nəticədə bu ölkələrdə, artıq 90-cı illərdə, "bilik əsaslı iqtisadiyyatların" formalasılması əsasında yeni nəsilərin elektron texnikası və avadanlıqları, proqram məhsulları və bir çox digər məhsullar istehsal edən güclü innovativ artım zonaları meydana gəldi.

Yüksək texnologiyalar sahəsindəki regional layihələr də ABŞ-da Silikon Vadisi – Groningen-dəki Enerji Vadisi (İsviçər), İsveçdə Linköpinqdə kompüter texnologiyaları və telekommunikasiya və s. sahəsində araşdırma, texnoparklar, vençur müəssisələr kimi modellərdən istifadə edərək böyük əhəmiyyət kəsb edir.

Buna baxmayaraq Azərbaycan üçün xarici dünyadan tam təcrid və texnoloji geriləmə problemlərini yalnız daxili mənbələr hesabına həll etmək effektiv və əlçatan deyil. Təhlükələr və beynəlxalq məlumat mübadiləsi imkanları kontekstində yerli innovativ inkişafın tənzimlənməsinə balanslı, fərqli yanaşma lazımdır. Beləliklə, Aərbaycan Respublikasının əsas rəqabət üstünlükleri bu gün neft-kimya və aqrar-sənaye sektorunda cəmlənmişdir. Bu səbəbdən, prioritet sahələrdə elmi-texnoloji ehtiyatı, ixtisaslı kadrları, xarici tədqiqat institutları və universitetləri ilə birgə layihələri (və ya sifarişləri) olan təşkilatlar və sahələr üçün məqsədönlü təşviqlərin təmin edilməsi vacibdir.

Beləliklə, hazırda, digər postsovət məkanı ölkələrində olduğu kimi, Azərbaycan Respublikasının da regional və sahə bölgələrində həm ölkə daxilində, həm də xaricdə vahid milli iqtisadi kompleksini gücləndirmək və onun bölgələrinin və digər ərazi qurumlarının rəqabət qabiliyyətini artırmaq məqsədilə elmi-təhsil, innovativ işləmələr sahələrində ineqrasiya proseslərinin daha da təkmilləşdirilməsinə və inkişafına ehtiyac var.

İneqrasiya proseslərinin, xüsusən də sərhədyanı bölgələrin inkişafının bir çox məsələləri həll olunmamış, ziddiyyətli və müəyyən bölgələrə uyğunlaşdırılmışdır. Bununla yanaşı, köhnəlmış yanaşmaların ÜTT-yə daxil olarkən vahid iqtisadi məkanda da daxil olmaqla ərazinin özünü inkişaf nəticələrini, rəqabət qabiliyyətini artırmağa yönəlmış regional innovativ sosial-iqtisadi proseslərin idarə olunması üçün yeni texnologiyalarla əvəz edilməli olduğu aydındır.

Dominant rolunu xüsusi bir resursun - biliyin oynadığı innovativ iqtisadiyyatın formalasması, elmin insan kapitalının təhlilinə müraciət etməsini tələb edir.

Fundamental və tətbiqi elmlərin tədricən birləşməsinə əsaslanan yeni elm obrazı yaranır. Eyni zamanda, innovativ təlim keçmiş və innovativ şəkildə qəbul edici mütəxəssislər - texnoloqlar, mənecərlər, işçilər - tələb olunur. Beləliklə, iqtisadiyyatın modernləşdirilməsi, şübhəsiz ki, təhsildən, elmi fəaliyyətə marağın artmasından, kəş etməyə maraq və istəyi stimullaşdırın normal

informasiya mühitində inkişaf etmək arzusundan başlamalıdır. Innovativ iqtisadiyyata keçid yalnız yeni texnologiyaların tətbiqi deyil, bütün mənəvi-etiğ quruluşdakı dəyişiklikdir.

Innovativ iqtisadiyyatın formalasdırılması problemini həll etmək üçün yalnız sosial-iqtisadi deyil, həm də sosial-mədəni dəyişikliklər vacibdir. Dövlət, nəzəreçarpan istehlak mədəniyyətini aradan qaldırmaq, sağlam yaradıcılıq atmosferi, əmək, həmrəylik, inkişaf və insan kapitalının keyfiyyətinin yüksəldilməsi üçün əlindəki bütün imkanlardan istifadə etməlidir. İnsan kapitalının əsas elementləri bunlardır: təhsil, səhiyyə, intellektual kapital, işləmək və öyrənmək üçün motivasiya, hərəkətlilik, peşə bacarıqları və təbii qabiliyyətlər.

Beləliklə, insanlar innovasiya iqtisadiyyatının mərkəzindərlər. İnsan kapitalının inkişafının əsas yolu təhsildir. Bu səbəbdən yaxın gələcəkdə ölkələr arasında rəqabət təhsil sistemləri ilə rəqabət gətiriləcəkdir. Rəqabət təstünlüyü axtarışının qeyri-maddi sahəyə keçdiyi, biliyin hər şeyi həll etdiyi dünyada təhsil davamlı olmalı və ömür boyu davam etməlidir. Sənaye dövründə təhsil hamı üçün ümumi və eyni olmuş, postindustrial dövrde fərdi və yüksək dərəcədə ixtisaslaşmış olur. İntellektual kapital və qeyri-maddi dəyərlər dövründə yaradıcılığı öyrətmək çox vacibdir. Konveyer bantında əlavə dəyərin yaranmadığı, ancaq bunun fərdi təşəbbüs və yaradıcılığın nəticəsi olduğu dünya yaranır.

Azərbaycanda gələcək sosial-iqtisadi inkişafın mümkün olmadığı innovativ iqtisadiyyatın formalasması mürəkkəb iqtisadi, sosial və siyasi vəzifə sayılır ki, bunun da həlli onlarda fiziki, insan və sosial kapitalın yaradılması zamanı regional artım zonalarının yaradılması, inkişafı və ineqrasiyası yolu ilə mümkündür. Innovasiya istər-istəməz investisiya ilə əlaqəlidir. Investisiya dəstəyi problemini bir anda və həttə qısa vaxt müddətində həll etmək mümkün deyil. Buna görə də, innovativ iqtisadiyyatın formalasması, eyni zamanda bütün Azərbaycan iqtisadiyyatını yenidən formalasdırmaqla deyil, bölgələrdə Azərbaycan innovasiya sisteminin dəstək zonalarının yaradılması ilə başlamalıdır. Innovativ iqtisadiyyatın formalasması prosesində qəçiləməz olan institusional dəyişikliklər mürəkkəb və bir qayda olaraq müqavimət göstərən prosesdir. Regional iqtisadiyyatın modernləşdirilməsi fiziki, insan və sosial kapitalın üçlü ittifaqının olduğu regional artım zonalarının yaradılması yolu ilə mümkündür.

Ölkə iqtisadiyyatı o zaman innovativdir ki, əgər cəmiyyət:

- ölkənin hər hansı bir yerində və istənilən vaxt hər hansı fərd, qrup, şəxs, müəssisə yeni və ya məlum biliklər, innovasiyalar haqqında hər hansı məlumat ala bilər;
- iqtisadi fəaliyyət subyektlərini informasiya resursları ilə, o cümlədən innovativ inkişaf təmin edən inkişaf etmiş infrastruktura malikdir;
- sosial strukturlarda köklü dəyişikliklər aparılır;
- yeni ideyaları, bilikləri və texnologiyaları səmimiyyətlə qəbul etmək;
- müəyyən bir zamanda lazımlı innovasiyaları sürətli və çevik şəkildə tətbiq edə bilən inkişaf etmiş innovativ infrastrukturlar mövcuddur;
- innovasiya fəaliyyəti sahəsində peşəkar kadrların qabaqcadan hazırlanması və yenidən hazırlanmasının dəqiq çevik sistemi mövcuddur.

Fikrimizcə, innovasiya fəaliyyəti insanların elmi, istehsal-texniki və texnoloji nailiyyətlərin praktikada tətbiq olunmasına yönəlmış fəaliyyəti kimi başa düşülməlidir.

Müəllifin fikrimizcə, innovasiya fəaliyyəti elmi tədqiqatların nəticələrinə əsaslanan, əvvəller mövcud olmayan məhsul və ya xidmətin ortaya çıxdığı əsas etibarilə yeni avadanlıq, texnologiyalar, yeni bilik nümunələrinin yaradılmasını əhatə edən fəaliyyət növüdür.

Innovasiya fəaliyyətinin ayrılmaz xüsusiyyəti bazara yeni rəqabəti məhsulun daxil olması və nəticədə innovativ iqtisadiyyatın formalasmasıdır.

Elmi tətbiqdə innovativ iqtisadiyyat bilik və yüksək keyfiyyətli insan kapitalı iqtisadiyyatıdır [7, s. 73-76; 8, s. 14-19].

Fikrimizcə, innovativ iqtisadiyyat iqtisadi siyasetlə şərtlənir və dünya meyarlarına uyğun olaraq yaradılmalıdır və rəqabət qabiliyyətli səviyyədə inkişaf etdirilməli olan yeddi əsas komponenti əhatə edir:

- təhsil, elm;
- yüksək həyat keyfiyyəti və yüksək ixtisaslı mütəxəssislər daxil olmaqla bütövlükdə insan kapitalı;
- aşağıdakılardan ibarət olan institusional innovasiya sistemi: qanunvericilik bazası; innovasiya sisteminin maddi komponentləri (texnoloji transfer mərkəzləri, texnoparklar, texnopolislər, innovasiya mərkəzləri, klasterlər, yüksək texnologiyaların inkişafı üçün ərazilər, vençur biznesi və s.);
- yenilikləri həyata keçirən innovativ sənaye;
- innovativ kənd təsərrüfatı və aqrosənaye kompleksi;
- insan kapitalının işləməsi üçün olverişli mühit.

Eyni zamanda, praktika ilə birbaşa qarşılıqlı əlaqədə olan elm və təhsil obyektiv olaraq müasir cəmiyyətdə innovativ iqtisadiyyatın əsas platformasıdır. Təhsil, elm və biznes arasındaki integrasiya qarşılıqlı əlaqəsinin inkişafı zəruri siyasi, tənzimləyici, hüquqi, iqtisadi və sosial-mədəni şərtləri müəyyənənşdirir. Elm, təhsil və təcrübədəki məqsəd və vəzifələrin ortaqlığı ilə əlaqədar olaraq bu sahədəki integrasiya əlaqələri təkcə ölkənin ayrı-ayrı ərazilərinin deyil, həm də ölkələrarası, xüsusən sərhədyanı bölgələrin alımları və praktikantları arasında obyektiv şəkildə formallaşır.

Bələliklə, elm, təhsil, istehsal sistemləri arasındaki integrasiya əlaqələri obyektiv iqtisadi qanunların hərəkəti ilə əlaqqədardır, onların inkişafı üçün fundamental və tətbiqi tədqiqatlar, müvafiq inkişaflar, qeyri-standart, orijinal həllər axtarışı tələb olunur.

Nəticə etibarı ilə iqtisadiyyatın və cəmiyyətin innovativ inkişaf strategiyasının həyata keçirilməsinin növbəti mərhəlesi, yalnız bölgələrin məhdud məkanı daxilində deyil, həm də qonşu və yaxın ərazilərin geniş integrasiyası əsasında iqtisadi subyektlərlə integrasiya əlaqələri, eləcə də xüsusi coğrafi mövqeyi olan ərazilərin transsərhəd bölgələri əsasında təhsilin və elmin inkişafı üçün perspektivli istiqamətlərin axtarışıdır. [9, s. 112-116].

#### Azərbaycanda ali təhsilin inkişafına innovativ yanaşmaların tətbiqi istiqamətləri

Azərbaycanda ali təhsilin inkişafına innovativ yanaşmaların tətbiqi, təcrübənin tələbləri kontekstində ənənəvi universitetlərin innovativ universitetlərə çevrilməsinə uyğun olaraq elmi fəaliyyətlərin inkişafına doğru irəliləyir. Eyni zamanda, universitetlərdə elmi tədqiqatları və nailiyyətləri onların praktik istifadəsi ilə birləşdirməyə imkan verən, məhsul və xidmətlərin istehsal və satışının texniki-texnoloji səviyyəsini artırın innovativ infrastruktur formallaşır.

Universitetlərin innovativ inkişafı eyni zamanda təhsilin keyfiyyətini, məzunların praktikada rəqabət qabiliyyətini artırın innovativ təhsil texnologiyalarının, müəyyən bir universitetin - təhsil xidmətləri bazarına daxil edilməsini də əhətə edir [7, s. 73-76; 10, s. 4-19].

Program sənədində UNESCO, ali təhsil islahatlarında ali təhsilin keyfiyyətinə aparıcı rol vermişdir [11].

Hal-hazırda sistematik qanunvericilik dəstəyi olmadığı təqdirdə də təhsilin keyfiyyətini təmin etmək üçün aşağıdakı şərtlər müəyyən edilə bilər:

- müraciət edənlərin universitet öncəsi təhsili;
- professor və müəllimlərin yüksək elmi və peşəkar səviyyəsi;
- innovativ təhsil texnologiyaları;
- tələbələrin, aspirantların, gənc alımların yaradıcı qruplara daxil edilməsi ilə universitetlərdə elmi tədqiqatların inkişafı;
- universitetin elmi tədqiqat üçün lazımlı laboratoriya və digər avadanlıqlarla resurs təminatı;
- innovativ cəhətdən fəal mütəxəssislərin hazırlanmasının keyfiyyətinə nəzarət edən muxtar strukturun olması [12; 13, s. 34-39].

Innovativ universitetlərin formallaşması üçün ilk mərhələdə elmin ali təhsil müəssisələrinə qaytarılmış, universitet təhsilinin tədris-təhsildən elmi-təhsilə çevriləməsi zəruridir. Eyni zamanda, universitetlərdəki tələbələr davamlı özünütəhsil və peşə böyüməsi qabiliyyətini inkişaf etdirirlər.

#### *Noticia*

Yuxarıda göstərilənlərdən göründüyü kimi, innovasiya bilik iqtisadiyyatına adekvat olan təhsil, elm və istehsalın birbaşa integrasiya yoludur.

Elm tabiat, cəmiyyət və düşüncə haqqında obyektiv, sistemli şəkildə təşkil edilmiş və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və istehsalına yönəlmış xüsusi idrak fəaliyyəti növüdür.

Təhsil isə cəmiyyətin subyektlərinin şəxsin, cəmiyyətin və dövlətin mənafelərinə uyğun olaraq dövlət tərəfindən müəyyən edilmiş təhsil səviyyələrində (təhsil keyfiyyətləri) yetişdirilməsi və öyrədilməsi üzrə məqsədönlü prosesdir. Öz növbəsində təhsil səviyyələri istehsalın tələbləri, elmi potensial, elm, texnika, mədəniyyət və ictimaiyyətlə münasibətlər ilə müəyyən edilir.

Azərbaycanda hər il təxminən yüzlərlə ixtira qeydiyyata alınır və ixtiralar üçün xeyli patent hüvəvdədir, ABŞ və Yaponiyada, digər inkişaf etmiş ölkələrdə, hər il ən çox patent sənədi yüksək elmi tələb edən texnologiyalara malik hissələrdə verilir: fizika, elektrik. Azərbaycanda bu sahələr ənənəvi olaraq sonuncu sıralarda yer alır.

Ölkənin davamlı inkişafı onun elementlərindən biri əmək bazarı olan iqtisadiyyatın sabitliyi ilə müəyyənənşdirilir. Bir çox tədqiqatçı tərəfindən həyata keçirilən bu sahədəki tələb və təklif arasındaki disbalans göstəricilərinin müasir qiymətləndirilməsi təkcə müəssisələr (biznes) sisteminin deyil, həm də peşə təhsili sisteminin pozulduğunu göstərir. Müasir milli təhsil kadrlarının nəzəri və praktik təhsili arasındaki qeyri-tarazlılıq xarakterizə olunur.

Bu sistemlərin bərpasının məhdudlaşdırıcı amilləri, onları vahid sosial tərəfdəşliq sahəsinə getirənməsi özünütəşkiletmə və biznesin özünütənzimləmə formalarının zəif inkişafı, işçilərin korporativ mədəniyyətinin aşağı olması, təhsil, elm və müəssisələr arasında zəif qarşılıqlı əlaqə və tənzimləyici dəstəyin çatışmazlığıdır. Elm, təhsil və istehsalın integrasiya əlaqəsinin bu və digər problemlərinin həlli ərazilərdə innovativ fəaliyyətlərin inkişafını, onların rəqabət immunitetini müəyyənənşdirir.

#### ƏDƏBİYYAT

1. Кормнов Ю. Кооперация как фактор преодоления кризиса [Текст] / Ю.Кормнов // Экономист. - 1999. - № 7. - С. 33.
2. Порттер М. Пользователь всегда прав [Текст] / М. Порттер // Поиск. - 1995. - № 23. - С. 6.
3. Линков Д.К. Технопарки в России: проблемы и перспективы [Текст] / Д.К.Линков // Санкт-Петербургское ЭХО. - 1996. - № 56(169). - С. 58-61.
4. Молодин В.И. Интеграция науки и образования для подготовки специалистов XXI в. [Электронный ресурс] / В.И.Молодин, М.Ю.Черевкина. - Режим доступа : [http://econom.nsc.ru/eco/arhiv/ReadStativ/2018\\_08/Molodin.htm](http://econom.nsc.ru/eco/arhiv/ReadStativ/2018_08/Molodin.htm)
5. Развитие инфраструктуры национальной инновационной системы [Электронный ресурс]. - Режим доступа : [http://www.ras.ru/digest/shownews.aspx?id=4132583f-eeeb-4ee1-98cd-f7775aHd772&\\_Language=ru](http://www.ras.ru/digest/shownews.aspx?id=4132583f-eeeb-4ee1-98cd-f7775aHd772&_Language=ru).
6. Фаттахов А. Развитие регионов в контексте федеративных отношений [Текст] / Фаттахов А. Сурыгин // Пространственная экономика. - 2008. - № 4. - С. 60-70.
7. Воронова О.Е. Через инновации - к новому качеству подготовки специалистов [Текст] / О.Е.Воронова // Высшее образование в России. - 2009. - №1.- С. 73-76.
8. Ипалаев Т.Т. Формирование региональной инновационной системы в Казахстане [Текст] / Т.Т. Ипалаев, А.Г. Гольцов // Инновации. - 2008. - № 12. - С. 14-19.
9. Куңдиус В.А. Теоретические основы интеграционной связности науки, образования и производства в формировании базиса инновационного развития трансграничного региона / В.А. Куңдиус, Е.А.Ан, // Вестник Алтайского государственного аграрного университета. - 2013. - № 11 (109). - С. 112-116.
10. Смирнов Б.М. Закономерности образовательной инноватики [Текст] // Инновации в образовании. - 2003. - № 4. - С. 4-19.

11. Образование и подготовка на протяжении всей жизни: мост в будущее: материалы Второго Международного Конгресса ЮНЕСКО по техническому и профессиональному образованию (г. Сеул, Республика Корея, 26-30 апреля 1999 г.) / Астана, Министерство здравоохранения, образования и спорта Республики Казахстан. - Астана, 1999. - 88 с.
12. Инновации и инвестиции для модернизации и технологического перевооружения экономики России [Текст] : сборник материалов / ФГУ НИИ РИНКЦЭ, НП "Инноватика". - М. : ФГУ НИИ РИНКЦЭ, НП "Инноватика", 2010. - 234 с.
13. Инновационный университет как важная структура экономики знаний [Текст] // Столичное образование. - 2007. - № 2. - С. 34-39.

*Азер Раждин оглу Мусаев  
докторант Азербайджанского Государственного  
Экономического Университета*

**Научно-теоретические аспекты становления и развития  
научно-образовательных и деловых отношений**

***Резюме***

В статье выделены научно-теоретические аспекты становления и развития научно-образовательных и деловых отношений. Рассмотрены конкурентоспособность национальной экономики и первичные условия ее формирования, определена инновационная деятельность и факторы формирования инновационной экономики. В статье также рассматривается применение инновационных подходов к развитию высшего образования в Азербайджане, обосновывается незаменимая роль науки как научной основы образования.

**Ключевые слова:** наука, образование, бизнес, национальная экономика, инновационная экономика, инновационный университет, кластер.

*Azer Rajdin oglu Musayev  
dissertation of Azerbaijan State University of Economics*

**Scientific-theoretical aspects of the formation and development of  
scientific-educational and business relations**

***Summary***

The article is devoted to the scientific and theoretical aspects of the formation and development of scientific-educational and business relations. Here, the competitiveness of the national economy and the preconditions for its formation are considered, the factors of innovation activity and the formation of an innovative economy are identified. The article also examines the application of innovative approaches to the development of higher education in Azerbaijan, substantiates the irreplaceable role of science as the scientific basis of education.

**Key words:** science, education, business, national economy, innovation economy, innovative university, cluster.